

Beynəlxalq Qızıl Xaç Komitəsinin qərəzli mövqeyi

Qurum azərbaycanlılara və ermənilərə eyni standartlardan yanaşmır

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti haqlı olaraq bəzi suallar doğurur. Məsələn, bu qurum Birinci Qarabağ mühəribəsində itkin düşmüş vətəndaşlarımıızın axtarışları ilə bağlı inidiyə kimi heç bir iş görməyib. Eyni zamanda 44 günlük Vətən mühəribəsində BQXK-nin 200 erməni hərbçinin mühasirədən çıxarılmasına yardım etməsinə dair məlumatlar var.

Həmçinin BQXK-nin Xankəndidə, yəni Azərbaycan ərazisində yerləşən ofisinin Ermənistandakı mərkəzə tabe olmaqla onlardan göstərişlər alması da anlaşılan deyil. Görünən odur ki, BQXK-nin Qarabağın otuz il ərzində işgaldə olduğu dövrə heç bir tədbir görməyən digər beynəlxalq qurumlardan fərqi yoxdur. Elə bunun noticəsidir ki, cəmiyyətdə zaman-zaman BQXK-nin fəaliyyəti ilə bağlı narazılıqlar müşahidə olunur.

BQXK atlığı addimlarda birtərəfliyə yol verib

Milli Məclisin deputati Sahib Aliyev qəzeti-mizə açıqlamasında deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi regionda fəaliyyətə başladığı gündən hərəkətlərində, atlığı addimlarda həmişə birtərəfliyə yol verib. Deputat qeyd edib ki, BQXK humanitar missiya yerinə yetirən qurum olaraq həm azərbaycanlılara, həm də haylara eyni standartlardan yanaşmalıdır: "Təəssüf ki, biz həmişə fərqli yanaşma sərgiləndiyini görmüşük. Komitənin daha çox ermənilərin maraqlarına uyğun çıxış etdiyinin şahidiyik. Birinci Qarabağ mühəribəsində də, Vətən mühəribəsində də belə idi. İndi də oxşar siyasetin yeridildiyini görürük. Bunun səbəbini anlamaq üçün BQXK-ni təsis edən dövlətlər sırasında kimlərin olduğuna diqqət çəkmək bəs edir. Bu dövlətlər sırasında Fransa və ABŞ-nin olması bizə çox şey deyir".

Azərbaycan torpaqlarının işgal altında olduğu zaman ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər iki dövlətin özlərini necə aparmasına diqqət çəkən Sahib Aliyev vurğulayıb ki, onların sonrakı proseslərdə və hazırda necə siyaset yürüdükləri göz qabağındadır. Təbii ki, bu davranış təsisciləri olduğu beynəlxalq komitənin yeritdiyi siyasetdə də istər-istəməz özünü göstərir. Ümumiyyətlə, BQXK-ni ilk dəfə kimin yaratdığını və bu ailənin bioqrafiyasına fikir versək, qurumun heç də nizamnaməsində yazılıdığı yönədə fəaliyyət üçün nəzərdə tutulmadığı aydın olacaq.

Son zamanlar Beynəlxalq Qızıl Xaç Komitəsinin adının daha çox casus qalmaqlarında halladığını deyən deputat əlavə edib ki, Qərb ölkələrinin xüsusi xidmət orqanları əməkdaşlarının həmin qurumun adı altında fəaliyyət göstərdikləri haqda çoxlu xəbərlərə rast golinir.

"Yeri gəlmışkən, BQXK-nin fəaliyyəti Ukraynada da ən yüksək seviyyədə kəskin şəkildə tənqid olunub. Ukrayna Prezidenti V.Zelenski ötən il BQXK-ni fəaliyyətsizlikdə, həmin qurumun mərkəzi qərargahında təmsil olunan ayrı-

ayrı şəxslərin əmələrinə uyğun, amma nizamnaməyə zidd hərəkətlərdə ittilham etmişdi", - deyə S.Aliyev qeyd edib.



Ermənistana xüsusi münasibət təbii ki, suallar doğurur

Milli Məclisin deputati Elşad Mirbəşiroğlu qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 1992-ci ildən etibarən, yəni Ermənistanın Azərbaycan torpaqlarını aktiv işğal etməyə başladığı dövrən bu günə kimi regionda fəaliyyət göstərir. Onun sözlərinə görə, əksər hallarda BQXK-nin Ermənistanla Azərbaycana fərqli yanaşlığı aydın görünür. Ermənistanın işğalı zamanı minlərlə soydaşımız itkin düşüb, onların taleyindən bu günə qədər heç bir məlumat yoxdur. Məlumudur ki, erməni işğalçıları çox sayıda azərbaycanlıları əsir götürübllər.

Deputat vurğulayıb ki, beynəlxalq komitə erməni itkin düşməşlər və əsirlərə daha intensiv, yaxından maraqlanıb: "Təbii ki, bu, özü də ayrı-seçkiliyin göstəricisidir. Nəzərə almaq lazımdır ki, BQXK öz mandatına uyğun olaraq neytral mövqə sərgiləməlidir, amma zaman-zaman biz bunun əksini müşahidə etmişik. Məsələn, indi Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəallar haqlı maraqlarımızın qorunması üçün mübarizə aparmaqdadırlar. BQXK Xankəndidə yaşayış ermənilərlə Ermənistana arasında intensiv əlaqələrin qurulmasında çox ciddi fəallıq nümayiş etdirir".

Elşad Mirbəşiroğlu deyib ki, eyni situasiya Azərbaycanla bağlı olsaydı, qurum bu cür canfəşanlıq etməyəcəkdi. Burada da erməni təəssübkeşliyi aşkar müşahidə olunur. Bunun başlıca səbəbi odur ki, əksər beynəlxalq təşkilatlar kimi, BQXK da erməni lobbi təşkilatları ilə sıx ünsiyyətdə olaraq fəaliyyət göstərir.

Deputat Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl qərəzli qətnamələr qəbul etdiyi ni xatırladaraq bildirib ki, AP-nin erməni lobbiçiləri ilə sıx ünsiyyətdə olduğu, parlamet üzvlərinin davamlı olaraq nəyinsə müqabilində ölkəmizə qarşı qərəzli mövqə nümayiş etdirdiyi heç kimə sərrət deyil. Onun sözlərinə görə, BQXK-nin Azərbaycana və Ermənistana fərqli prizmalar dan yanaşması, əksər hallarda işğalçı və təcavüzkar Ermənistana daha canıyanan münasibət sərgiləməsi ortaya ciddi suallar qoyur.

"Otuz il ərzində - Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə, Azərbaycan xalqına qarşı terrorlar törədildiyi zaman regionda BQXK-nin daha faal təşəbbüs-lərlə çıxış etməsi zərureti mövcud idi. Amma bu olmadı. İndi isə ermənilərə dəstək istiqamətində komitənin kifayət qədər yüksək fəallığını görməkdəyik", - deyə E.Mirbəşiroğlu əlavə edib.

**Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"**

